

“Gənc liderlər məktəbi”nin üzvləri mədəniyyət naziri ilə görüşüblər



☐ “Gənc liderlər məktəbi”nin üzvləri Milli Kitabxanada mədəniyyət naziri Əbülfəs Qarayevlə görüşmüşlər.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev tədbirdə çıxış edərək nazir Əbülfəs Qarayevə gənclərlə görüş təklifini qəbul etdiyinə görə təşəkkürünü bildirdi. Diqqətə çatdırıldı ki, ilk görüş “Heydər Əliyev və mədəniyyət” mövzusunda həsr edilib.

Sonra Əbülfəs Qarayev ümummilli lider Heydər Əliyevin gənclər siyasəti ilə bağlı fikirlərini bölüşdü. Qeyd etdi ki, 25 il əvvəl ulu öndər onu gənclər və idman naziri təyin etmişdi.

Heydər Əliyevin gənclərə olan diqqət və qayğısından söz açan nazir

vurğuladı ki, ictimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan ulu öndər bütün bu proseslərdə gənclərin roluna həmişə xüsusi fikir verirdi. Müxtəlif qurumlarda, dövlət idarələrində, ölkə həyatının siyasi, iqtisadi, digər sahələrində gənclərin fəal iştirakını təmin edirdi.

Bildirildi ki, ulu öndər mədəniyyətimizə və milli irsimizə həssas və qayğıkeş münasibət bəsləyirdi. Mədəni–məənvi dəyərlərin qorunması və təbliği üçün mümkün

olan hər şeyi edirdi: Mədəniyyətimizin elə bir sahəsi yoxdur ki, Heydər Əliyevin qayğısından bəhrələnilməsin. Musiqimiz, teatrımız, kinomuz, təsviri sənətimiz, xalçaçılığımız, ümumiyyətlə, mədəniyyətimizin bütün sahələri bugünkü inkişafında ulu öndərin çox dəyərli ideyalarından bəhrələnib.

Müasir dövrümüzdə bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, gənclər siyasəti dövlətin əsas prioritet istiqamətlərindən biridir. Prezident İlham Əliyev gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, dövlət idarəçiliyi sistemində gənclərin iştirakının gerçəkləşdirilməsi, eyni zamanda, onlara dövlət qayğısının artırılmasını təmin etmək məqsədilə sərəncamlar imzalayıb.

Əbülfəs Qarayev çıxışı zamanı Mədəniyyət Nazirliyinin gənclərlə iş prinsiplərindən də söz açdı. Nazirlik tərəfindən gənclərin potensialını üzə çıxarmaq üçün gerçəkləşən layihələr haqqında məlumat verildi. Vurğulandı ki, gənclik cəmiyyətin aparıcı qüvvəsidir və gənclərin düşüncəsindən, müasir yanaşmalarından səmərəli istifadə etmək gərəkdir.

Nazir gənc liderlərə tövsiyələrini də verdi. Görüş gənclərin suallarına cavablarla və müzakirələrlə davam etdi.

M.MÜKƏRRƏMOĞLU,
“Xalq qəzeti”